

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı İdarəetmə və Texnologiya Kolleci

(Orta ixtisas təhsili müəssisəsinin adı)

Arxiv işlərinin təşkili və metodikası

(Fənnin adı)

üzrə

(Fənn proqramı kim tərəfindən və nə vaxt təsdiq olunub)

Kərimova Elnarə Eldar qızı

tərəfindən hazırlanmış

Sillabus

2020-ci il

1. Müəllim haqqında məlumat

Soyadı: Kərimova

Adı: Elnarə

Atasının adı: Eldar

Təhsili: Tam ali təhsil

Elmi dərəcəsi: doktorant

Elmi adı:

Vəzifəsi: müəllim

Əlaqə rekvizitləri: elnare.kerimli.91@mail.ru, tel:(mob)070-889-32-35

Gün ərzində kollecdə olduğu vaxt: 08:30-19:00

İştirak etdiyi müsabiqə, kurs və təlimlər:

Təşəkkürnamə-“ Azərbaycan Muzeyləri 100 ildə” adlı Tələbə Elmi Konfransında fəal iştirakına görə- 2018

Fəxri Fərman- Universitetin ictimai həyatında göstərdiyi fəaliyyətə və təhsildə qazandığı uğurlara görə- 2018

Sertifikat- Conservation, Restoration and Management of Archaeological sites- 2015

Xarici dil: rus dili,ingilis dili

2. Fənn barədə məlumat

Fənnin adı: Arxiv işinin təşkili və metodikası

Fənnin kodu: İPF-BO1.2

Kreditlərin sayı: 4

Fənn öyrənilən vaxt: 2019/2020 tədris ili, payız semestri

Prerekvizit fənlər: Fənnin tədrisi öncədən zəruri olan fənn

3. Fənnin xarakteristikası

Fənnin təyinatı - ARTN orta ixtisas pilləsinin Dövlət Standartı Subbakalavriat səviyyəsinin “ Arxiv və kargüzarlıq işi ” (040203) ixtisası üzrə təhsil proqramına əsaslanmışdır.

Fənnin öyrənilməsində məqsəd və vəzifələr – Fənnin əsas məqsədi arxiv işi haqqında tələbələrə elmi cəhətdən əsaslandırılmış bilik vermək, arxiv sənədlərinin dəyərinin öyrənilməsi və mühafizəsinin təşkilini öyrətməkdən ibarətdir.Bu məqsədin həyata keçirilməsi üçün dünyada və Azərbaycanda arxiv işinin təşəkkülü, yaranması və inkişafının tarixi-xronoloji mənzərəsini yaratmaq, arxiv müəssisələrinin idarə olunmasının əsas dayaqları haqqında təsəvvür yaratmaq lazımdır.

Fənnin qısa məzmunu – “Arxiv işinin təşkili və metodikası” fənni arxivşünaslıq anlayışına daxil olan əsas elmi fənlərdən biridir.Bu fənn arxivlər haqqında elmin ayrı-ayrı aspektlərini öyrənir. Belə ki bu fənn, həm də sənədlərlə işləmə prosesini və onun metodlarını öyrənir..

*Fənnin tədrisi üsulları:*Mühazirələr, məşğələ dərsləri, müstəqil işlər, məsləhət saatları, tələbələrin sərbəst işləri.

4. Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar

| | |
|----------|---|
| Bilik: | <ul style="list-style-type: none">- Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi- Saxlama vahidlərinin formalaşdırılması- Sənədli materiallar kolleksiyasının müəyyən edilməsi- Fond sənədlərinin sistemləşdirilməsi üsulları- Arxiv fondunun uçotu- Siyahı və fond vərəqinin kartoçka göstəricisi- Arxivlərdə elmi məlumat aparatının qurulması- Elmi-məlumat aparat sisteminin başlıca tələbləri- Arxivlərdə avtomatlaşdırılmış elmi məlumat aparatı- Mühafizə vahidlərinin təsvir elementləri- Mühafizə vahidinin arxiv şifrəsi- Arxiv kataloqları |
| Bacarıq: | <ul style="list-style-type: none">-Müntəzəm olaraq arxiv sənədlərindən istifadə etmək bacarığı;-Düşünmək mədəniyyətinə malik, informasiyanı qəbul etməyi, ümumiləşdirməyi, analiz etməyi, qarşıya məqsəd qoyub, bu məqsədə nail olmaq yollarını seçməyi bacarır;-Məntiqi düşünür, fikrini əsaslandırır, fikrini aydın şəkildə şifahi və yazılı ifadə edir. |
| Vərdis: | <ul style="list-style-type: none">- Fənnin tədrisində öyrəndiyi əsas qanunları öz peşə fəaliyyətində istifadə edir və tətbiq edir- Arxiv sənədlərinin mahiyyətini dərk edir, arxivdə sənədlərin saxlama yollarını tədqiq edir |

5. Mövzu-təqvim planı

| Həftələr | Mövzuların adı | Saat | Tədrisin forması | Müstəqil iş üçün tapşırıq |
|-----------------|---|-------------|-------------------------|----------------------------------|
| 1-ci həftə | Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi | 2 | Mühazirə | |
| | Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi | 2 | Seminar | |
| 2-ci həftə | Saxlama vahidlərinin formalaşdırılması | 2 | Mühazirə | |
| | Saxlama vahidlərinin formalaşdırılması | 2 | Seminar | |
| 3-cü həftə | Sənədli materiallar kolleksiyasının müəyyən edilməsi | 2 | Mühazirə | |
| | Sənədli materiallar kolleksiyasının müəyyən edilməsi | 2 | Seminar | |
| 4-cü həftə | Sənədli materialların siyahısı-ilkin qeydiyyat sənədi kimi | 2 | Mühazirə | |
| | Sənədli materialların siyahısı-ilkin qeydiyyat sənədi kimi | 2 | Seminar | |
| 5-ci həftə | Fond sənədlərinin sistemləşdirilməsi üsulları | 2 | Mühazirə | |
| | Fond sənədlərinin sistemləşdirilməsi üsulları | 2 | Seminar | |
| 6-cı həftə | Arxiv fondunun uçotu | 2 | Mühazirə | |
| | Arxiv fondunun uçotu | 2 | Seminar | |
| 7-ci həftə | Siyahı və fond vərəqinin kartoçka göstəricisi | 2 | Mühazirə | |
| | Siyahı və fond vərəqinin kartoçka göstəricisi | 2 | Seminar | |
| 8-ci həftə | Siyahıların tərtibinin təşkili və metodikası | 2 | Mühazirə | |
| | Siyahıların tərtibinin təşkili və metodikası | 2 | Seminar | |
| 9-cu həftə | Arxivlərdə elmi məlumat aparatının qurulması | 2 | Mühazirə | |
| | Arxivlərdə elmi məlumat aparatının qurulması | 2 | Seminar | |
| 10-cu həftə | Elmi-məlumat aparat sisteminin başlıca tələbləri | 2 | Mühazirə | |
| | Elmi-məlumat aparat sisteminin başlıca tələbləri | 2 | Seminar | |

| | | | | |
|-------------|---|----|----------|--|
| 11-ci həftə | Arxivlərdə avtomatlaşdırılmış elmi məlumat aparatı | 2 | Mühazirə | |
| | Arxivlərdə avtomatlaşdırılmış elmi məlumat aparatı | 2 | Seminar | |
| 12-ci həftə | Mühafizə vahidlərinin təsvir elementləri | 2 | Mühazirə | |
| | Mühafizə vahidlərinin təsvir elementləri | 2 | Seminar | |
| 13-cü həftə | Mühafizə vahidinin arxiv şifrəsi | 2 | Mühazirə | |
| | Mühafizə vahidinin arxiv şifrəsi | 2 | Seminar | |
| 14-cü həftə | Arxiv kataloqları | 2 | Mühazirə | |
| | Arxiv kataloqları | 2 | Seminar | |
| 15-ci həftə | Kataloqlaşdırmanın əsasları və kataloqların sistemi | 2 | Mühazirə | |
| | Kataloqlaşdırmanın əsasları və kataloqların sistemi | 2 | Seminar | |
| | Cəmi | 60 | | |

6. İstifadə olunan ədəbiyyat və tədris metodik vasitələr

Ədəbiyyat:

1. Mətanət Məmmədova “ Arxivşünaslıq”- Bakı 2003
2. Azərbaycan Arxivşünaslığı – Bakı MBM mətbəəsi 2011
3. Azərbaycan Respublikası Dövlət Arxivlərinin əsas iş qaydaları- Bakı 2011
4. Sənədlər toplusu, 1-ci və 2-ci cild- Bakı 2010
5. Eynulla Musayev “ Kargüzarlığın təşkili” – Qanun Nəşriyyatı 2011
6. [http : milliarxiv.gov.az](http://milliarxiv.gov.az)

7. Təhsil alma prosesinə nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsi

7.1. Tələbələrin sərbəst işlərinin (TSİ) təşkili

Fənn üzrə semestr ərzində tələbələrə 1 sərbəst mövzu verilir. Sərbəst mövzu 0-10 bal arası qiymətləndirilir.Sərbəst iş yazılı formada təhvil verilməlidir.

Fənn üzrə sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:

| Sayı | Mövzular | Qeyd |
|------|---|------|
| 1. | Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi | |
| 2. | Sənədli materiallar kolleksiyasının müəyyən edilməsi | |
| 3. | Arxiv fondunun uçotu | |
| 4. | Arxivdə elmi məlumat aparatının qurulması | |
| 5. | Arxiv kataloqları | |
| 6. | Arxiv işinin tarixi | |
| 7. | Arxiv sənədlərinin uçotu | |
| 8. | Siyahıların tərtibinin təşkili və metodikası | |
| 9. | Mühafizə vahidlərinin təsvir elementləri | |
| 10. | Arxiv işinin təşkili üzrə əsas normativ sənədlər | |
| 11. | Sənədli materialların siyahısı ilkin qeydiyyat sənədi kimi | |
| 12. | Nadir və xüsusi qiymətli sənədlərin uçotu | |
| 13. | Fond sənədlərinin sistemləşdirilməsi üsulları | |
| 14. | Arxivlərdə avtomatlaşdırılmış elmi məlumat aparatı | |
| 15. | Arxivin əsas və köməkçi uçot sənədləri | |
| 16. | Sənədli materialların daxilolma uçotu | |
| 17. | Nadir və xüsusi qiymətli sənədlərin uçotu | |
| 18. | Məxfi və məxfilikdən çıxarılmış sənədlərin uçotu | |

7.2. Tələbələrin biliyinin qiymətləndirilməsi

Fənn üzrə kreditin hesablanması :

50 bal-imtahana qədərki bal:

- 10 bal-dərslərə davamiyyətə görə; (fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır)
- 10 bal-tələbənin sərbəst işinə görə;
- 30 bal-məşğələ dərslərinə görə.

Yekun qiymətləndirilmə

Tələbələrin biliyinin yekun nəzarət forması imtahandır (maksimum 50 bal)
Tələbənin biliyi 100 ballı sistemlə fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə aşağıdakı kimi qiymətləndirilir:

| | | |
|------------------|----------------|----|
| 51 baldan aşağı- | “qeyri - kafi” | -F |
| 51-60 bal- | “qənaətbəxş” | -E |
| 61-70 bal- | “kafi” | -D |
| 71-80 bal- | “yaxşı” | -C |
| 81-90 bal- | “çox yaxşı” | -B |
| 91-100 bal- | “əla” | -A |

Müsbət qiymət almış tələbə fənn üzrə müəyyən olunmuş 2 krediti qazanır. Qeyri-müvəffəq qiymət almış tələbə isə fənn üzrə kreditləri qazanmır və mövcud qaydalara görə fənni təkrar dinləməlidir.

8. Tələbələrin nizam-intizamına qoyulan tələblər

- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- kollecin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
- auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planlarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
- kollecin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, təmizliyə və səliqəyə riayət etmək.